

# KİNO: təqdiri də, tənqididə baxsaq edərik...

Necə ki, oxuduğumuz onlarla, yüzlərlə kitab bizi kamilləşdirir, həyatın sırını-sözünü, düzgün seçimi, düzgün qərar verməyi, yaxşımı pisdən ayırmayı, hansı addımın doğru, hansının yanlış olduğunu öyrədirdi, elcə də baxdıgımız onlarla film də həyatımızda eyni funksiyada idi.



Elə ki, 1990-cı illər arxada qaldı, qarşısındaki illərdə həyatımıza yavaş-yavaş internet, smartfon telefonlar daxil oldu, biz də yavaş-yavaş kinoteatrlardan, klublardan uzaqlaşmağa başladıq. Evlərimizə doğru geri çəkildik. Ta o evlərdən çıxıb film izlemek üçün yol getmədiq, buna vaxt ayırmadıq. Başlıq internetdən, telefonlardan film izləməye. Lakin bu, kinoteatrlardan geniş ekranlarda izlediyimiz filmlər keyfiyyətdə oldumu? Xeyr, olmadı. Həm də öz kinomuz getdi, yerine dünyanın hər yerindən olan filmlər geldi.

\* \* \*

Yeni dünyamıza yeni filmlər qədəm qoydu. Teleseriallar yarandı. Aylarla, illərlə bitməyen seriallar. Həmin seriallar artıq neçə-neçə onilliklərdir ki, bizləri özünə bağlayıb. Biz olmuşuq həmin serialların aludəsi, bəzi hallarda isə xəstəsi. Onlarla mövsümə başlayıb, onlarla mövsümü tamamlayıraq. Dikiliirk televizorların qarşısına, saatlarla mentalitetimizə, adət-ənənələrimizə, həyat tərzimizə uyğun olmayan serialları izlemek üçün.

Daha sonra yeni-yeni film proqramları ortaya çıxdı. Başlıq həmin proqramlar vasitəsilə filmlər izləməyə. Baxdıq ki, bu filmlər biz baxdıgımız filmlərdən çox fərqlidir. Bu filmlərdə dəhşətlər, vəhşətlər gördük, söyüslər eşitdik. Bir canının həyatına qiyib, əsla narahat olmayan insanları gördük. Həyatımıza, cəmiyyətimizə heç uyğun olmayan mənzərələrə qarşılaşdıq. Bir vaxtlar ailəliklə film seyr etdiyimiz təqdirde, bunun artıq əsla mümkün olmadığını dərk etdik. Neticədə uşaqları bizimlə birlikdə film seyr etməkdən uzaqlaşdırıldıq. Belə olanda isə uşaqlarımız daha dəhşətli filmlər izləmə-

yə başladılar. İnternet klublarında davaladalaş, vuruşma, ölüm, dəhşət və vəhşət dolu filmlər təqdim olundu övladlarımıza. Uşaqlarımız da həmin filmləri izləmək üçün min bir həvəsle internet klublara yollandılar. Aludəciyə çevrildilər. Biz də uşaqları evlərimizə yiğməq üçün gedib həmin filmlərin diskinə alıb evə gətirdik və gözümüzün qarşısında "baxın", dedik. Ta demədiq ki, bu uşaq neyə baxır, niyə baxır?..

\* \* \*

Yeni dünyamızda əslində nə uşaqlarımız, nə də özümüz yaşadığımız həyata uyğun olmayan filmləre baxmağa başladıq. Öz ölkəmizin istehsal etdiyi filmlər artıq evlərimizdən, telefonlarımızdan uzaq düşdü. Hə, nə olar, adam tək öz filmlərinə baxmaz ki, xarici filmlərə də baxmaq, oxuduğumuz kitablardakı kimi dünya ölkələri ilə də tanış olmaq gərəkdir. Lakin biz bu gərəklilərdən çox gərəksizlərə qapımızı açdıq. Ayağımız kinoteatrlardan kəsildi. Evinizdə oturub dünyanın bütün ölkələrinin filmlərini izləməye başladıq. Valideyn bir tərəfdə, uşaq bir tərəfdə... Bir də başımızı qaldırıb etrafə, dünənə baxanda itirdiklərimizin çox olduğunu gördük. Lakin artıq çox gec idi.

İndi nümunə üçün gedib məktəblərimizdə bir sorğu keçirsek, sual etsek ki, kim axırıncı dəfə hansı Azərbaycan filmini izləyib, bu suala neçə şagird və hansı şəkildə cavab verəcək, bu, aydınındır. Bu gün yetişməkdə olan genç nəslin eksəriyyəti filmlərimizi seyr etməyi. Adlarını da bilmirlər. Bəzi intellektual yarışmalar var ki, orada filmlərimizdən göstərilən bir parçanın hansı filmə aid olduğunu iştirakçıların heç biri bilmir. Bu, o



deməkdir ki, artıq gənc nəsl filmlərimizdən xəbərsizdir. O qədər gözəl ənənələr, adətlər, mental və aile dəyərlərini özündə yaşadan filmlərdən çox uzaqdadırlar.

Bütün bunlar üçün isə onlar deyil, biz günahkarıq. Onların böyükleri-ata-anaları olan bizlər. Çünkü biz vaxt ayırib uşaqlarımızla birlikdə bu filmləri izləməmişik. Bunun əvəzində tanış olmadığı adətlər çərvivəsinə uyğun film disklerini alıb uşaqlarımıza verib onların bu filmləri izləməsinə səbəb olmuşuq. Sabahı gün tərbiyelərində bir problem ortaya çıxanda isə, "bu uşaq gedib kime oxşadı?", "bu nə üçün belə hərəkət edir?", - deyə onları tənbeh etməye başlayırıq. Ancaq düşünmək istəmirik ki, övladımıza nə etmişkə, özümüz etmişkə.

Bələliklə, internetdən düzgün yararlanıbilməməyimiz, kinoteatrlardan ayağımızı kəsməyimiz, evimizdən filmlərimizi uzaqlaşdırmağımız qarşımızda yeni bir dövr açır. Bu dövrde itmiş adət-ənənələrimiz, cəmiyyətimizə xas olmayan əlamətlər, uzun illərdən bəri xalqın qoruyub saxladığı dəyərlərdən başqa hər şey görünür. Düşünəndə isə deyə biləcəyimiz tek bir söz var: təəssüf.

\* \* \*

Azərbaycan kinosu xalqımızın maariflənməsində, estetik zövqünün formalşamasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünməxsus rol oynamış, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi yaşatmışdır. Milli kino sənətimizin bu cəhətlərini yüksək qiymətləndirirən Ümummilli Lider Heydər Əliyev demişdir: "Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyə-

28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındaki balaca kafedə ilk dəfə özlərinin çədkikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyelik "Fehlələrin Lümyer fabrikində çıxmazı" ekran əsəri də var idi.

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də isə Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lente aldığı "Bibiheybətde neft fontanı yanğını", "Əlahəzər Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsii" xronikal sənədlə və "İllişdin" adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.

"Azərbaycanfilm" də indiyədək 2000-dən çox müxtəlif növ və janrda film istehsal olunub. Onlardan "Arşın mal alan", "Şəriklər çörək", "Ad günü", "Sevinc buxtası", "İştintaq", "Yaramaz" və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Öyeg ana", "Uzaq sahillerde", "Arşın mal alan", "Bizim Cəbiş müəllim", "Axırıcı aşırı", "Nəsimi", "Özgə vaxt", "Sarı gəlin", "Ovsunçu", "Buta", "Çölçü", "Nabat", "Axınla aşağı" və digərləri beynəlxalq və digər kinosavalların mükafatlarına layiq görülüb.

2018-ci ildə Azərbaycan kinosunun 120 illiinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsile tədbirlər keçirilib. Bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddədə əlamətdar hadisələrlə zəngin özünməsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

\* \* \*


Beynəlxalq Kino gündündə yene də kinodan, filmlərdən danışmağı özümə borc bıdim. Xüsusiye də öz kino və filmlərimizden. Çünkü insan en birinci öz incəsənetinin ince məqamlarına yiyələnməli, sonra dünənincəsənət nümunələrini həyatına daxil etmeli dir. Belə isə coxlarının həyatından çıxardığı, adını unutduğu filmləri xatırlamasını arzulayaq. Gənc nəslə bir-birindən dəyərli filmlərimizə baxmasını, dünən nə olduğunu öyrənməsini dileyək.

Müasir dövrde də çəkilən güzel filmlərimiz var. Onları hər kəsin izləməsini arzulayaq. İzleyək ki, onlar arasında yaxşları təqdir, pişləri təqnid edək. Bələliklə, rejissorlarımız da insanların zövqünə nə tələb etdiyini öyrənmiş olsunlar.

Biz baxmasaq, kim qiymət verəcək onları? Bəzən milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə xələl gətirən filmlər də çəkilir. Baxaq ki, onlar haqqında öz sözümüzü deyə bilək. Qoymayaq dəyərlərimizə xələl gətirilsin.

Bələliklə, bəlkə kinoya gedək, film izləyək? Bunu hər birimiz evimizdə də edə bilərik. Çünkü bugünkü texniki imkanlar buna imkan verir. Taki, istəyək, film izləmək istəyək!

**Mətanət Məmmədova**



Iənib, kinonun təsiri altında formalşab, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmetləri əvəzsizdir".

Biz bu gün Azərbaycan kinosunu hansı dərəcədə seyr edirik? Bəli, yetişməyimzdə, formalşamışımızda böyük əhəmiyyətə malik olan kinolarımızı illər öncədən artıq arxivlərə atmışıq. Heç ölkəmizin telekanalları da əvvəlki illərdəki qədər filmlərimizə yer ayırmıllar. İndi telekanallarımızda hind, türk, rus və sair film günləri mövcuddur ki, həmin günün melum saatlarında həmin filmləri seyr etmek olar.

\* \* \*

Dekabrin 28-i dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. 1895-ci il dekabrin